



Koronavirus: mütəxəssis məsləhəti

Virusa qalib gəlmək üçün hər kəs mübarizə aparmalıdır

Sərqi təbabətinin banisi İbn Sina bütün dövrlər üçün aktual olan “Panika və qorxu xəstəliyin yarısıdır” deməklə həqiqətləri anlatmağa çağırılmışdır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları son günler artıb-azalmaqdadır. Bu da o deməkdir ki, ölkədə virusa yoluxma faktında ciddi artım olmasa da, dəyişikliklər var. Burada koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müyyəyen mülahizələr irəli sürürlür və suallar verilir. İnfeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri olmamış deyil.

Maraqlıdır, bu “göydəngəl-mə bəla” haqqında indi hər kəs danışır, pandemiyadan başı çıxan da, çıxmayan da, xəstəsi olan da, olmayan da. Bir sözle, hərə məsələyə öz dünyagörüşü müstəvisindən yanaşır: ona inananlar və özlərini qoruyanlar da var, inanmayıb karantin rejiminin şərtlərini, Operativ Qərargahın qəbul etdiyi qayda-qanunları pozaraq cərimələnənlər, yeni yoluxmanın sayının artmasına səbəb olanlar da. Demək, bütün sahələrdə olduğu kimi, tibbdə də əsas söz mütəxəssislərindir. Respublikamızda infeksiya xəstəlikləri üzrə mütəxəssislər isə kifayət qədərdir.

Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis - infeksiyonist Elza Orucova ilə onlayn söhbətimizdən də aydın oldu ki, məsələyə ciddi yanaşılmaması vəziyyətin növbəti mərhələdə kritik həddə yüksəlməsinə səbəb ola bilər: “Hesab edirəm ki, sözügedən infeksiyaya görə ölkəmizdə aparılan əhatəli, çoxsaylı önləyici mübarizə tədbirləri sayəsində yaxın vaxtlarda virus xəstəlikdən qabiliyyətini bürüze vermək iqtidarında olmayıcaq. Son günler ölkəmizdə COVID-19 virusunun artım tempi sürətlənib. Bu da ciddi narahatlıq yaratmaya bilməz. Xatırladaq ki, yoluxma önce xaricə əlaqəli idi. Fikrimcə, bunun əsas səbəbi bəzi vətəndaşların xəstəliyin ciddiliyinə varmaması, “evde qal” tövsiyəsinə yetərinçə əməl edilməmişdir. Qoruyucu maskalar ya geyimlir, ya da düzgün istifadə edilmir. Şəxsən mən işe gedib-gələrkən yollarda bunun şahidi olmuşam. Xəstəliyin əksər hallarda asimptomatik və yüngül formada keçidiyi nəzərə alsaq, yayılma təhlükəsini anlamaq olar. Yoluxma əmsalını minimuma endirmək üçün isə sosial məsafə mütləq gözlənilməlidir”.

Həkim qeyd edir ki, əvvələr sağlam şəxslərin tibbi maskadan istifadəsi barədə fikir müxtəlifiyi hökm süründü. Belə ki, onların maska geyinməsinin eleyhdarları əksəriyyət təşkil edirdi və bu da nəticə etibarilə əhali arasında xeyli çəşqinqılığa səbəb oldu. Son günler isə etibarlı mənbələrdən maskanın sağlam şəxslərə də faydalılığı barədə fikirlərə prioritet verildi. Bu virus ölçüsünə görə olduqca böyükdür (diametri 400-500 nanometrdir). Bu baxımdan mənti-

qə varsaq, maska prinsipcə çox gözəl filtr rolunu oynayır.

Maraqlı məqamlardan biri de insanların bu bələdan qorxmalarına baxmayaraq, ondan qorunmaq üçün tətbiq edilən qaydalara əməl etməməlidir. Bu yerde Sərqi təbiblərinin hökmərdəri sayılan psixodiagnostikanın banisi İbn Sinanın kəlamından yan keçmək olmaz: “Panika və qorxu xəstəliyin yarısıdır”.

Həkimin fikrincə, bu günə qədər maksimal effekti tam təmin edən spesifik müalicə və profilaktik vasitə olmasa da, dünya alımları səyə elmi-tədqiqat işləri aparırlar. Sırf vaksine gəldikdə isə ÜST rəsmisinin bu barədə ən son fikri hələ ki, aktuallığını itirməyib: “Heyvanlar üzərində peyvəndlərin tətbiqi uğurla nəticələnir. Növbəti mərhələ isə onun insan üzərində aparılmasıdır. İnsanlar üzərində aparıldıqdan sonra bu barədə danişmaq olar. “COVID-19” yeni tip infeksiya olduğuna görə onun bütün bölgümləri - etiologiya, patogenez, klinik mənzərə, profilaktika və s. tam öyrənilməyib. Bu, təbii ki, uyğun peyvəndin hazırlanmasına da aiddir. Bundan da təhlükəli və ciddi infeksiyon xəstəliklər var ki, onlar hələ “idarə olunmayan infeksiyalar” qrupunda qalmışdır. 80-85 faiz yüngül, yaxud da simptomuzsuz cərəyan edir. Ona görə də xəstəlik əsasən ayaqüstü keçirilir. O, əksər hallarda qrip və digər kəskin respirator virus infeksiyaları altında pərdələnir. Yəni standart qrip əlamətləri ile özünü göstərir. Kontagiozluq, yəni yoluxduruculuq əmsali orta hesabla 3 faizdir.

Həkim E.Orucova da əsaslı mənbələrə istinad edir:

“...Koronavirus və SARS-in genomunu keşf edən činli alim Corc Qao Avropanın yol verdiyi ən böyük səhvlərdən danişərkən vurguladığı maraqlı fikir var: “Biz heç bir dərman preparati strategiyasından istifadə etmədik. Cünki bu virusdan müalicə edən xüsusi dərman və vaksin yoxdur. Biz maskalanmış bir virusla üzüze gəldik və bütün xəstələri təcrid etməklə, simptomu olmayanlara maska geydirmək lə qalib olduq, bu kənardakıla ra qəddar görünə bilər. Avropa və ABŞ-in ən böyük səhvi bundadır ki, insanlar maska taxmirələr. Simptomuz və xəstəliyin gizli dövründə olanlar maska taxsa, virus yayılmaz, zeif simptomları olan şəxslər və yüngül xəstələr ev şəraitində müalicə olarlar”.

ÜST-ün tövsiyələrinə əsasən bu bələdan qurtulmağın əsas yolları olan evdə qalma, izolyasiya və şəxsi gigiyena (əl və respirator) kimi üssüllərə tam məsuliyyətlə yanaşmaq lazımdır. Qədim yunan mütefəkkiri Epikürün təbirinçə desək, “insan olmaq öndəkisinin məsuliyyətini hiss etməkdir”. Həkim də bunun məcazi deyil, ciddi faktor olduğunu dileyir: “Bu günlərdə Nazirlər Kabinetinin yeni-



dən karantin rejiminin iyunun 21-dən iyulun 5-dək olan müdafiətə sərtləşdirilməsinin zərurətdən irəli gəldiyini, vəziyyətin ciddiliyini xəber verir. Yuxarıda qeyd etdi ki, dövlət başçısının Azərbaycan vətəndaşlarının sağlamlığını hər şeydən önde tutması onun humanist siyasetinin nəticəsidir. Gərək biz vətəndaşlar da öz üzərimizə düşən borcumuzu yerinə yetirək. Pandemiya ilə mübarizədə birlik nümayiş etdirək. Bu mənada gelin yekdilliklə cavabdehlik hissini unutmaq və ciddi olaq! Dövlətimiz tərəfindən qəbul edilən bütün əhəmiyyətli qərarlara, tövsiyelərə, göstərişlərə, çağırışlara riyat edək”.

Mütəxəssisler bu qənaətə gəliblər ki, koronavirus infeksiyasi təkcə ağır formada deyil, 80-85 faiz yüngül, yaxud da simptomuzsuz cərəyan edir. Ona görə də xəstəlik əsasən ayaqüstü keçirilir. O, əksər hallarda qrip və digər kəskin respirator virus infeksiyaları altında pərdələnir. Yəni standart qrip əlamətləri ile özünü göstərir. Kontagiozluq, yəni yoluxduruculuq əmsali orta hesabla 3 faizdir.

Həkim E.Orucova da əsaslı mənbələrə istinad edir: “...Koronavirus və SARS-in genomunu keşf edən činli alim Corc Qao Avropanın yol verdiyi ən böyük səhvlərdən danişərkən vurguladığı maraqlı fikir var: “Biz heç bir dərman preparati strategiyasından istifadə etmədik. Cünki bu virusdan müalicə edən xüsusi dərman və vaksin yoxdur. Biz maskalanmış bir virusla üzüze gəldik və bütün xəstələri təcrid etməklə, simptomu olmayanlara maska geydirmək lə qalib olduq, bu kənardakıla ra qəddar görünə bilər. Avropa və ABŞ-in ən böyük səhvi bundadır ki, insanlar maska taxmirələr. Simptomuz və xəstəliyin gizli dövründə olanlar maska taxsa, virus yayılmaz, zeif simptomları olan şəxslər və yüngül xəstələr ev şəraitində müalicə olarlar”.

Hər gün verilən rəsmi məlumatlardan da məlumdur ki, yoluxma sayı artsa da, diger ölkələrlə müqayisədə bizdə artım ilidir. Təbabətin qızıl qaydası var: “öncə profilaktika, sonra müalicə”. Bizdə yoluxma riskini azaltmaq üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür. Dövlətimiz vaxtında lazım olan qaydaları tətbiq etdi. Hər kəs tələb olunan

qaydalara düzgün və tam riayət etsə, bunun öhdəsindən gələcəyimizə tam əminəm. Mən realist olduğum qədər məsələyə optimist yanaşırıram, bunun qarşısı alınacaq və alınır da. Xəstəlik ciddidir, lakin qorxu, təşviş, panika ilə xəstəliyi işirənlərə, təhrif olunmuş formada məlumat verənlərə qarşıyam, çünki “qorxu virusun özü qədər təhlükəlidir”. Həmçinin gerçəkdən bu cür hallar immuniteti xeyli zəiflədir”.

Yeri gəlmışkən, xəstəlik əsasən yüngül, orta ağır və az hallarda isə ağır gedisi ola bilər (ağır gedis ölümə bir işarədir). Həkim də xüsusi qeyd edir ki, yüngül formada klinik mənzərə KRVI şəklində özünü bürüzə verdiyinə görə bunları fərqləndirmək çox çətindir. Yekun sözü test deyir. Əsas əlamətlər bunlardır: qızdırma, quru öskürək, boğazda ağrı, nəfəsalmanın çətinləşməsi və ya nəfəs darlığı, təngnəfəslilik, yorğunluq, əzələlərdə ağrı, az halarda isə asqırma, burun axınlığı, burun tutulması, baş ağrısı, baş gicəllənməsi, qarında ağrı, ürekbulanma və diareya.

Hazırda 100 faiz radikal effekti təmin edən spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Bu səbəbdən patogenetik və simptomatik terapiyaya üstünlük verilir.

Doğrudur, antiviral vasitələrin axtarışı yönümüzde ciddi elmi-tədqiqat işləri, klinik təcrübələr aparılır və müsbət nəticələr də var. Hətta satışda olan bezi dərmanların koronavirusa qarşı müsbət təsir etməsi barəsində ümidverici məlumatlar da az deyil. ABŞ epidemioloqları vərəm əleyhinə peyvəndin koronavirus infeksiyasına qarşı ölümcül təsirini öyrənərkən məlum olub ki, peyvənd həyata keçirilməyən ölkələrdə COVID-19-a daha çox insan yoluxub: “Ən ümdeyi, özünütecid, sosial məsafə və təmiz əller (əl+respirator gigiena) və üstəlik, qoruyucu maska, izdihamlı yerlərdə çəkinmək etibarlı qoruyucudur. Bütövlükdə praktik gigiyenanın sadə bir düsturu həzər zamanımızda rəhbər tutmalyıq: “Təmizlik sağlamlığın rehnidir”.

Bəli, onu da unutmayaq ki, “sağlam organizm sağlam immunitet, xəstə organizm zəif immunitetdir”. Bu prinsipdən çıxış edərək, virusa yoluxmaq üçün immun qabiliyyətini müxtəlif təbii vasitələrlə yüksəltməliyik: bol maye qəbulu, vitaminlərlə və zülallarla zəngin tam dəyərli qidalanma, fiziki tərbiyə, təbii biostimulyatorlar, normal yuxu rejimi və s. Yeri gəlmışkən, təcrübə göstərir ki, insan gündə 7-8 saat yuxuya vaxt ayırırsa, bu, birçə gün ən azı yarım saat az olsa, nəticə etibarilə bütün iş fəaliyyətinə mənfi təsir göstərəcək.

Məhəmməd NƏRİMANOĞLU,
“Azerbaycan”